

3 May—Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdür

Ölkəmizdə söz və mətbuat azadlığı var

Kütləvi informasiya vasitələri hər bir ölkədə ictimai rəyi formalasdırın bir institutdur. Bu baxımdan bəzən media adlandırılın KİV cəmiyyətdə böyük təsir gücünə malikdir. Təsadüfi deyil ki, medianı bir çox hallarda “dördüncü hakimiyyət” adlandırırlar. Lakin KİV o zaman dördüncü hakimiyyət funksiyasını yerinə yetire bilər ki, o, azad və müstəqil olsun, siyasi və iqtisadi qurumların vasitəsinə çevrilmişsin.

Söz və mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratianın meyari, ölçüsü rolunu oynayır. Söz azadlığı olmadığı, mətbuatın senzura ya məruz qaldığı cəmiyyətdə insan hüquqları tez-tez pozulur. Məhz bu səbəbdən bir çox

mötəbər beynəlxalq qurumlar və demokratianın inkişafına xidmət edən təşkilatlar müxtəlif ölkələrdə söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayırlar.

Azərbaycan milli mətbuatı da yarandığı vaxtdan dünyada gedən ictimai-siyasi prosesləri izləməklə onlardan istifadə edərək xalqın taleyinə biganə qalmamış, azad sözə və fikrə söykənərək cəhəleti, xurafatı kəskin tənqid atəşinə tutaraq elmin nailiyətlərinin təbliğini öne çəkməyi məqsəd və məramına çevirmişdir.

1991-ci ilin mayın 3-də Naibiyanın paytaxtı Vindhukda regional seminarə toplaşmış jurnalistlər asad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bù-

tün dünya hökümətlərinə mətbuat azadlığının və onun demokratikliyinin təmin edilməsi nə yardımçı olmağa çağırın “Vindhuk Bəyannamesi”ni qəbul ediblər. Bununla əlaqədar BMT Baş Məclisi 3 may 1993-cü il tarixdə qərar qəbul etdi. Həmin qərara əsasən 3 may—Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd edilir. Məhz həmin tarixdən azad, müstəqil milli mətbuatın yaranması üçün əhəmiyyət kəsb edən müəyyən program və layihələr həyata keçirilir.

Azərbaycanda milli mətbuatın yaranması 22 iyul 1875-ci il “Əkinçi”nin ilk sayının çapdan buraxılması ilə əlamətdardır. 140 ilə yaxın bir zaman məsafəsi keçərək for-

malaşan milli mətbuatımızın tarixində daha bir əlamətdar hadisə isə senzuranın buxovlarından azad edildiyi gündür. Ulu önderimiz Heydər Əliyevin qətiyyəti sayesində 6 avqust 1998-ci il Azərbaycan mətbuatının tarixinə senzurə nəzərətindən xilas olması, müstəqil, azad fəaliyyətə başlaması günü kimi yazıldı.

Demokratianın vacib amillərindən hesab edilən söz və mətbut azadlığının inkişafı istiqamətində ulu öndər Heydər Əliyevin atdığı addımlar bu gün də dövlət siyasetinin mühüm tərkib hissəsi kimi diqqət mərkəzində saxlanılır. Mətbuatın dünya təcrübəsindən bəhrələnməsi, KİV-lərin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən jurnalistlərin peşə səviyyəsinin yüksəldilməsi və hüquqlarının qorunması üçün bütün zəruri addımlar atılmaqdə və məqsədyönlü tədbirlər həyata keçirilir.

çirilməkdədir.

Azərbaycan milli mətbuatının formalaşmasının və beynəlxalq aləmə integrasiyasının vacibliyini xüsusi qeyd edərək ulu öndər Heydər Əliyev deyirdi: “Bunu dəfələrlə demişəm, Azərbaycanın müstəqiliyi dönməzdir. Azərbaycanda verilmiş bütün bu azadlıqların hamısı dönməzdir. Azərbaycanda mətbuat, fikir azadlığı dönməzdir—burada heç bir şey ola bilmez, heç kəs də bundan narahat olmasın”.

“Kütləvi informasiya vasitələri haqqında” qanunun qəbul olunması bu sahənin inkişafı üçün atılan mühüm addımlardan hesab olunur.

Bu qanundan sonra ölkədə azad və müstəqil mətbuatın inkişafı, jurnalistlərin hüquqlarının qorunması üçün köklü islahatlar aparılıb, çox vacib tədbirlər həyata keçirilib.

Aslan CƏLİLOV.

Maraqlı toplantı

yətimizdə hələ uşaq sayılın qızlarını erkən aile

Bu günlərdə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları Bum qəsəbəsində olmuş və qəsəbə sakinlərinin nümayəndələri ilə görüş keçirmişlər. Toplantı qəsəbə ərazi nümayəndəliyində baş tutmuşdur.

Ərazi nümayəndəsi Eynulla Məmmədov toplantını açıq elan etmiş, sözü R. Mahmudovaya vermişdir. O, insan hüquqlarından, onun pozulması hallarından, məktəblı qızların təhsildən yayındırmasından, onların erkən yaşlarında aile qurmasına məcbur edilmələrindən danışmışdır.

R. Mahmudova bildirmişdir ki, hər bir valideyn övladlarına xoşbəxt gələcək bəxş etmək və onu gələcəkdə xoşbəxt görmək üçün çalışır. Əlbəttə, hər bir ata və annanın övladı üzərində haqqı vardır. Bunun üçün valideyn məsuliyyət daşıyır. Təəssüf ki, bu gün cəmiyyət

qurmağa məcbur edən, onların sağlamlığını, təhsilini və gələcəyini təhlükə altında qoyan valideynlərimiz çıxdır. Hər bir valideyn bu sahədə məsuliyyət daşıyır. Valideynlər bilməlidirlər ki, onların övladlarının hüquqları var və bu hüquqların qorunmasına dövlət nəzarət edir.

Maraqlı keçən toplantıda geniş fikir mübadiləsi olmuşdur. Sonda Bum qəsəbə tam orta məktəbin direktoru Məlahət Dadaşova, müəllimlərdən Cavan Bəkirov, Qəzənfər Adıgözəlov, Tofiq Qaragozov, Qabil Cəfərov, Ellada Əfəndiyeva, Bum həkim məntəqəsinin müdürü Müsalim Musayev, sənətkarlıq evinin direktoru Zahir Aslanov, uşaq bağçasının müdürü Rahilə Sədirova çıxış edərək maraqlı fikirlər söyləmişlər.

Əlifba bayramı

Aprel ayının 22-də T. Yaqubov adına Bum qəsəbə tam orta məktəbində böyük canlanma vardi. Birinci sınıf şagirdlərinin valideynlərinin üzvlərində sevinc və təbəssüm məktəbə axıstdılar.

Həmin gün sınıf müəllimi Xatiye Cəfərova I «a» sinfində «Əlifba bayramı» keçirəcəkdi. Uşaqlar hamidian çox sevinirdilər. Artıq müəllimin ağır zəhməti öz şirin bəhrəsini vermİŞdi. Sınıfdə olan 20 nəfer şagirdin hamısı yazi-b-oxumağı bacarırdı.

«Əlifba bayramı» şənliyi Azərbaycanın Dövlət Himninin sədaları altında başlayır. Söz aparcılara verilir. Onların müsayişi ilə şenlik davam edir.

Uşaqlar «Cücelərim», «Naz

eləmə» rəqslərinə oynayırlar. Vətəne, anaya, əməyə həsr edilmiş şeirlər söyləyirlər. Fəal şagirdlərin ifasında «Günəş olaram mən də», «Analar», «Can Azərbaycan», ingilis dilində «Barmaqlar», «Əlifba» mahniları maraqla dinlənilir. «Güzgü», «Sünbül» hekayələrinə, «Qogal», «Turp» nağıllarına aid səhnəcikləri uşaqlar bacarıqla nümayiş etdirirdilər.

Şənlikdə məktəbin direktoru M. Dadaşova, direktor müavini K. Rəşidova, valideynlərdən M. Mehərəliyev, G. Qaracözova çıxış edərək müəllimlərin zəhmətini yüksək qiymətləndirərək birincilərə uğurlar arzuladılar.

Emin BARATOĞLU.

FƏQYİM DƏN ŞƏFİRLƏR

1 may: 1890-ci ildən əlamətdar gün, Bütün Dünya Zəhmətkeşlərinin Beynəlxalq Həmrəylik Günü kimi qeyd olunur.

2 may: Əməkdar həkim, Sosialist Əməyi Qəhrəmanı **Zəhra Qaziyeva** (1912—1989) Naxçıvanda dünyaya gəlib. Bərdə rayonunda kənd tibb məntəqəsində həkim, sonra baş həkim işləyib. Altıncı çağırış SSRİ Ali Sovetinə deputat seçilib.

Tacik şairi, ictimai xadim **Mirzo Tursunzadə** (1911—1977) anadan olmuşdur. Tacikistanın xalq şairi, Elmlər Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı idi. SSRİ Dövlət, Lenin və Nehru adına mükafatların laureatı olmuşdur.

5 may: şair **Əhməd Cavad** (1892—1938) Şəmkir rayonunda anadan olmuşdur. Qubada və Bakıda müəllim işləmişdir. Şeirləri 1913-cü ildən çap olunurdu. İlk kitabı 1916-cı ildə çıxmışdır. Sonralar represiya qurbanı olmuşdur. Dövlət Himnimizin sözleri Əhməd Cavadındır.

Xalq artisti, görkəmli aktyor və rejissor **Adil İsgəndərov** Gəncədə (1910—1978) anadan olmuşdur. Akademik Dövlət Dram Teatrının rejissor, baş rejissor, «Azərbaycanfilm» studiyasının direktoru işləmişdir. Teatrda və Kinoda yaddaşalan obrazlar yaratmışdır.

7 may: «Molla Nəsrəddin» jurnalının rəssamlarından biri olan **Əzim Əzimzadə** (1880—1941) anadan olmuşdur. Onun çəkdiyi karikaturalar jurnalda güclü oxucu rəğbəti qazandırmışdır.

Hind yəzici və ictimai xadim, Nobel mükafatı laureatı **Rabindranat Taqor** (1861—1941) anadan olmuşdur. Bengali dilində yazılmışdır. Şeirlərində bengali xalqını zülm və istibdada qarşı mübarizəyə çağırılmışdır. Seçilmiş əsərləri dilimizə tərcümə olunmuşdur. Dünya ədəbiyyatı xəzinəsinə daxil olan əsərlər sırasında onun əsərləri də Azərbaycanda latin əlif-

bası ilə çap edilmişdir.

Görkəmli Rus bəstəkarı **P. I. Çaykovski** (1840—1893) anadan olmuşdur. Yaradıcılığı zəngindir. 1887-ci ilin mayında Bakıda olmuşdur. Bir sıra əsərləri Azərbaycan Opera və Balet Teatrında tamaşa qoyulmuşdur.

8 may: 1883-cü ildə **Bakı—Tiflis** (həzirdə Tbilisi) demir yolu işə salınmışdır.

Bəstəkar, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı **Soltan Hacıbəyov** (1919—1974) anadan olmuşdur. Musiqili Komediya Teatrında dirijor, «Sazlı qızlar» ansamblının bədii rəhbəri və filiarmoniyanın direktoru işləyib, konservatoriyyada dərs demişdir. Azərbaycan Bəstəkarlar İttifaqı idarə Heyətinin katibi olmuşdur. Yaradıcılığında simfonik musiqi əsas yer tutur. İki simfoniyası Büyük Vətən müharibəsi mövzusuna həsr olunub. «Karvan» simfonik lövhəsi məşhurdur.

1992-ci ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın qədim **Şuşa şəhərini işğal** etmişlər.

9 may: məşhur futbolçu Əməkdar İdmən Ustası **Ələkbər Məmmədov** 1930-cu ildə anadan olmuşdur. 4 dəfə SSRİ çempion olmuş, SSRİ yığma komandası tərkibində çıxış etmişdir. Bakının «Neftçi», «Moskvanın «Dinamo» komandanlarının əsas heyətində oynamışdır. 1958-ci ildə SSRİ yığma komandası Avropa kuboku qazananda Ə. Məmmədov da bu komandanın tərkibində çıxış etmişdir.

10 may: Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ad günüdür. Bu gün onun anadan olmasının 92-ci ildönü mü günüdür.

11 may: Görkəmli Azərbaycan yəzici-si **Maqsud İbrahimbəyovun** ad günüdür. Əsərləri Rusiyada və başqa ölkələrdə yayılmışdır.

N. ATAKİŞİYEV.